



Bakı funikulyoru köhnə rəmzin yeni siması

Şərqi qədim şəhərlərindən olan Bakı tarixən mədəniyyət, elm və nəhəng sənaye mərkəzi olub. Bubaxımdan, şəhərdə müxtəlif sahələrdə daim inkişaf və müasirliyə ehtiyac duyulub. Zəruri tələbatlardan birləşmədən nəqliyyat infrastrukturunu ilə bağlıdır.

XIX əsrin ortalarında neft sənayesinin sürtülli inkişafı nəticəsində Bakıda şəhər nəqliyyatının tərəqqisi başladı, arabalar, qazalaqlar və faytonlar daha şəhərin ehtiyacını ödəyə bilmirdilər. O vaxtlar artıq Rusiyanın bəzi şəhərlərində rəls üzərində atlarla hərəkətə gətirilən va-

qonlardan (konka) istifadə olunurdu. Çox keçmir ki, 1889-cu ildə Bakıda da konka işə salınır. Beləcə, atlar vasitəsilə hərəkətə gətirilən konkalar o dövrün əsas nəqliyyat vasitələri hesab olunurdu.

XX əsrin 20-ci illərində Azərbaycanda şəhər nəqliyyatının vəziyyəti acımaçaklı olduğu üçün bundan çıxış yolları axtarılırdı. Artıq konkalardan da əsər-əlamət qalmamışdı. Belə bir şəraitdə respublika rəhbərliyinin təşəbbüsü ilə ölkədə ilk dəfə 1924-cü ildə Bakı şəhərində elektron nəqliyyatdan istifadəyə başlanıldı. Elektron nəqliyyat inkişaf etdirildikcə, bu istiqamətdə yeni ideyalar da ortaya çıxdı. Həmin

ideyaldardan biri də Bakı funikulyoru idi.

1960-ci ilin may ayında bu ideya gerçekləşdi, funikulyor işə salındı. Bütün Sovetlər Birliyində hündürlüyüne və xarici görkəminə görə Bakı funikulyoru birinci yeri tutdu. Funikulyorun ilk vagonları o zaman xüsusi sisarişlə Ukraynanın Xarkov şəhərində hazırlanmışdı. İki stansiyadan ibarət funikulyorun vagonları saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırı. Vagonlararası interval 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

Təmirə olan ehtiyac səbəbindən Bakı funikulyoru müxtəlif vaxtlarda uzunmüddətli sərnişinsiz qalıb. Funikulyor fəaliyyətə başlayandan sonra ilk dəfə 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək istifadəsi dayandırılıb. Uzun müddət istifadəsiz qalan bu nəqliyyat vasitəsi 2001-ci ilin sonunda təmir edilərək yenidən istifadəyə verilib. Növbəti dəfə isə 2007-ci ildə təmir olunub.



Mədəni həyat - 12 • 2013

Bu təmirdən sonra vagonların hərəkəti zamanı yaranan müxtəlif səs-küylər minimuma endirilib. Lakin budəfəki təmir də funikulyoru uzunömürlü etməyib. Müəyyən fasılələrlə işləyən funikulyor 2011-ci ilin aprelində yenidən əsaslı təmirə dayandırılıb.

Buna isə təmir yox, yenidənqurma desək, daha doğru olardı. Çünkü bu dəfə ölkə başçısının göstərişinə əsasən funikulyorun yeni laiyəsi ən müasir standartlar əsasında işlənilə hazırlandı. Daha sonra onun əsaslı şəkildə yenidən qurulması işlərinə başlanıldı. Ən kiçik detallardan tutmuş, vagon və reislərə qədər hər şey dəyişdirildi. Funikulyorun aşağı və yuxarı vestibülləri yeniləndi, müasir vagonlar alındı. Təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirildi. Məxaniki və elektron qurğuları tamamilə dəyişdirilən funikulyorun hər iki stansiyası keysiyətlə şüsdən hazırlanıb.

Bu da son olmadı, vagonların hərəkət etdiyi zonada ətraf ərazilər də abadlaşdırıldı. Nəhayət, 2012-ci il may ayının 23-də funikulyor

tam müasir görkəmdə yenidən insanların istifadəsinə verildi.

Tamamilə görkəmini dəyişən və fərqli dizayni ilə şəhərin ümumi mənzərəsinə xüsusi yaraşış verən Bakı funikulyoru yenə də sərnişinləri eyni marşrutla daşıyır. Bakının rəmzinə çevrilən və görünüşünə görə dəyərlər memarlıq abidəsi sayılan Bakı funikulyoru həzirdə Şəhidlər xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən yeganə nəqliyyat vasitəsidir. Xəttin uzunluğu 455,5 metrdir. İndi funikulyor təkcə daşıyıcı vasitəsi kimi deyil, həm də yerli vətəndaşların və turistlərin əylənmək üçün üz tutduqları məkanı əvəz edir. Paytaxtda belə bir qurğunun olması şəhəri gəzənlərə böyük imkan verir ki, həm əylənsinlər, həm də şəhərin bir hissəsində digərinə asanlıqla keçsinlər.

Bakı funikulyorunda olarkən hər tərəfdə saliqə-sahmanın və təmizliyin şahidi olduq. İnsanlar bir-bir, iki-iki funikulyora daxil olur, qrafik üzrə vagonlar hərəkətə başlayır. Müxtəlif vaxtlarda funikulyordan istifadə ödənişli olsa da, hazırda ödənişsizdir. Funikulyor idarəsinin rəisi Tofiq İsmayılovun dediyinə görə, funikulyordan istifadənin nə vaxtadək pulsuz olacağı bilinmir, bunu Azərbaycan hökuməti müəyyənləşdirəcək: "Funikulyor bazar ertəsindən başqa, hər gün şəhər saat 10:00-dan axşam 22:00-a kimi insanlara xidmət edir.

Bizim metro kimi hər hansı bir təmir mərkəzimiz (depo) olmadığından, həftənin bazar ertəsi profilaktik tədbirlər görülür. Bu vaxt vagonlar və bütün texniki avadanlıqlar növbəti iş günləri üçün tam hazır vəziyyətə gətirilir".

Bakı funikulyoru kompüter sistemi ilə idarə olunur. Hər hansı bir texniki nasazlıq aşkarlandıqda dərhal mərkəzə məlumat ötürülür. Beləcə, baş verə biləcək problemin qarşısını vaxtında almaq mümkün olur. Xüsusi rahatlığı ilə seçilən vagonlar isə sərnişinlərin ətrafi seyr etmələri üçün şüsbəndlə əhatələnib. Artıq şəhərə gəzməyə çıxan hər kəs yolunu funikulyordan salmaq istəyir.

Təmirdən əvvəl funikulyordan istifadə edənlərin sayının çox olduğunu demək olmazdı. Yalnız bazar və bayram günlərində vagonların qismən dolduğu müşahidə edilirdi. Həzirdə isə hər gün, xüsusən də, həftə sonları və axşam saatlarında buradakı izdihamı görmək mümkündür. Sərnişinlərin içərisində turistlər də var. Adrian adlı Böyük Britaniya vətəndaşının funikulyordan düşəndən sonra gülməsəyərək "it is very interesting" (bu çox maraqlıdır) deməsindən məlum olur ki, gəzintini çox bəyənib. Xüsusən də, Dağıstı parkdan şəhərə açılan mənzərəyə valeh olub.

Paytaxt sakini Samirə Süleymanova da funikulyorun mövcud vəziyyətini çox xoşladığını dedi: "Övvəllər yolumuz buradan düşəndə xeyli məsafəni pilləkənlə düşməli olurdı. Ona görə şəhərə gəzməyə çıxanda uşaqlarla buraya gələ bilmirdik. Amma indi funikulyor işləyir, rahathlıqla gəlib-gedirik. Funikulyorun əvvəlki vəziyyətindən əsər-əlamət belə qalmayıb".

Sərnişini olduğumuz yeni vagonlar tam səssiz və titrəyisizdir. İnsanlar çox olanda 10 dəqiqədən bir yola düşür, az olduqda isə bir az gözləməli olursan. Hər iki vagon eyni vaxtda eyni reislə stansiyani tərk edir, yolun tam yarısında bir-biri ilə qarşılışında ayırıcı reislərlə ötüşürər. Vagonlar bir-birini tövbə keçidkən sonra yenidən eyni reislə hərəkət edirlər. Xətin mərkəzi hissəsində onların tuneldən keçməsini də sərnişinlər maraqla qarşılıyırlar. Xüsusən də, uşaqlar buna heyət və təccübə baxırlar.

Qeyd edək ki, yenidənqurmadan sonra funikulyorun əvvəlki parametrləri dəyişdirilməyib. Vagonların oturacaq sayı (28), getdiyi yolun zamanı (4 dəqiqə), reisin uzunluğu (455,5 m) və s. göstəricilər olduğu kimi saxlanılır. Onu da deyək ki, MDB məkanında Bakı ilə yanaşı, Soçi, Kiyev, Kaunas, Odessa və Vladivostok şəhərlərində də funikulyor mövcuddur.

E.MƏNSİMOV